

**2019-cu ilin yanvar-mart ayları üzrə hesablanmış
sığorta haqları və sığorta ödənişləri haqqında
M Ə L U M A T
(təcili məlumatlar əsasında)**

(min manatla)

Sığorta sinifləri	Sığorta haqları	Sığorta ödənişləri
Könüllü sığortalar üzrə - cəmi:	129 947,5	29 912,1
<i>o cümlədən:</i>	0,0	0,0
Həyat sığortası üzrə, o cümlədən:	38 516,7	15 170,1
həyatın yaşam sığortası	29 055,1	14 544,9
həyatın ölüm halından sığortası	8 696,1	625,2
əmək qabiliyyətinin sığortası	742,4	0,0
sağalmaz xəstəliklərdən sığorta	23,1	0,0
Qeyri-həyat sığortası üzrə, o cümlədən	91 430,8	14 742,0
Şəxsi sığorta, o cümlədən:	58 355,3	11 013,2
tibbi sığorta	56 920,0	10 916,5
xaricə səfər edən vətəndaşların sığortası	738,2	41,5
fərdi qəza və xəstəlik sığortası	697,1	55,1
Əmlak sığortası, o cümlədən:	33 075,5	3 728,8
əmlakın sığortası, o cümlədən:	24 782,9	3 506,9
əmlakın yanğından və digər risklərdən sığortası	10 250,3	734,2
avtonəqliyyat vasitələrinin sığortası	5 849,8	2 564,1
hava nəqliyyatı vasitələrinin sığortası	5 173,8	21,2
su nəqliyyat vasitələrinin sığortası	2 230,5	0,0
yüklərin (nəqliyyat) sığortası	984,6	13,8
kənd təsərrüfatı heyvanlarının sığortası	205,8	173,5
dəmiryol nəqliyyatı vasitələrinin sığortası	25,4	0,0
kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası	4,1	0,0
əmlakın sığortası ilə bağlı digər siniflər, o cümlədən:	58,6	0,0
- işçilərin dələduzluğu sığortası	58,6	0,0
- pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta	0,0	0,0
mülki məsuliyyətin sığortası, o cümlədən:	8 273,49	221,95
ümumi mülki məsuliyyətin sığortası	4 728,0	190,4
hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	2 129,3	0,0
peşə məsuliyyətinin sığortası	662,4	14,5
işgötürənin məsuliyyət sığortası	324,4	1,5
su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	301,6	0,0
avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	111,7	15,5
dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	16,1	0,0
yük daşıyanın mülki məsuliyyətinin sığortası	0,0	0,0
kredit sığortası, o cümlədən:	16,93	0,00
kreditlərin sığortası	16,9	0,0
qarışq maliyyə risklərinin sığortası, o cümlədən:	2,19	0,00
işin dayanması ilə bağlı risklərdən sığorta	2,2	0,0

İcbari sığortalar üzrə - cəmi:	71 226,6	16 322,3
<i>o cümlədən:</i>	0,0	0,0
Həyat sığortası üzrə	13 021,29	661,76
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	13 021,3	661,8
Qeyri-həyat sığortası üzrə, o cümlədən	58 205,31	15 660,50
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	20 178,7	13 645,5
hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası	15 822,0	660,4
məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası	12 788,0	257,6
daşınmaz əmlakın icbari sığortası	9 158,0	1 097,1
digər icbari sığorta növləri	124,3	0,0
daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	102,6	0,0
sərnişinlərin icbari fərdi qəza sığortası	31,7	0,0
YEKUN	201 174,1	46 234,4